

Ad günün mübarək, nur üzlü şəhidim

LƏNKƏRANLI ŞƏHİD ORXAN DADAŞLININ ƏZİZ XATİRƏSİNƏ

Vətən sənə oğul dedi... Sənin de taleyinə torpaq uğrunda savaşa atılmaq, döyüşmək və Qarabağın təcisi Şuşamızı işğaldan azad edən gün şəhid olmaq yazılıbmış, Orxan Dadaşlı! Bu gün sənin 24 yaşı tamam olur. Bilirəm, sənə xitabən yazdımım bu məktubum cavabsız qalacaq. Amma bəban Şöyüb kişinin dəfələrlə qonağı olan bir qələm adamı kimi bu setirleri sənin ruhuna ünvanlaşmağı özüme mənəvi borc bildim. Ele yaxınızın əvvəlində sənin ölməz ruhun qarşısında baş əyirəm, təbəssümü, baxışı, duruşu gözəl, nur üzlü şəhidim...

Baban çox yaxşı, mehriban, xoşxasiyyət insan idi. Sizin Darquba kəndində hamı ona Şöyüb dayı deyə müraciət edərdi. Yaxşı ovçu iddi. Dəfələrlə bizim Muğan tərəflərə ova gəlmışdı. 7 oğul, 3 qız atası, pəhlivan cüssəli Şöyüb dayının sözünün üstünə söz deməye heç kim cüret etmirdi. Bizim ailəni onunla həm də qohumluq telləri bağlayırdı. Evinə qonaq-qara gələndə sevinci

kik olmasın", "Allah ordumuzu daim müzəffər etsin." Cəlal və böyük kəramət sahibi olan Rəbbimizə elədiyin dualarınla silah yoldaşlarını düşməndən şəhidlerimizin intiqamını almağa ruhlandırdı.

Ön cəbhədə vuruşduğun ilk gündən xalqımızın tezliklə Qələbə sevincini yaşayacağına qəlbində nikbinlik qərar tutmuşdu. Döyüş yolun Füzulidən başlayıb Cəbrayıldan, Zəngilandan, Ağogöldən keçmişdi. Azad olunan Vətən torpaqların dağdaşı sanki sənin özün kimi gülümşündür. Oktjabrin 20-də Qubadlı uğrunda gedən ağır döyüşlərdə düşmən mərmisi Masallıdan olan əsgər yoldaşına sənin yaxınlığına düşdü. Partlayışın güclü dalğası hər ikinizi yaxınlaşdırıb kolluğa tulladı. Qəlpə əsgər yoldaşının üzünü dağıtmışdı, gözləri heç yeri görmürdü, sən onu ciyinə alıb, geri döndün, amma bir az əvvəl keçdiyiniz körpünü ermənilər partlatmışdı. Özünü çaya vurdun, əsgər yoldaşını böyük çətiliklə döyüş meydandan çıxardin. Amma



#Şəhidimiz
Dadaslı Orxan Elxan oğlu
Əsgər

Baş nahiyyəndən ağır qəlbe yarası almışdır. Gözlerin Şuşa səmاسının engiliklərinə dikilmişdi. Qələbə ətrini duyduğun o payız günü on yaşına yenice qədəm qomyuş bir oğlan gelib durdu başının üstündə. Bu sən idin, onda Lənkərana bahar gelmişdi, amma sizin evdə yas mərasimi keçirildi. Anan Feridə xanım haqqın dərgahına qovuşmuşdu... Sən son dəfə "ana" piçildiyib nurlu təbəssümünlə gülümsədin. Ananın ruhu qollarını açıb "Can bala" deyərək səni ağuşuna aldı... O gün sən də müqəddəs şəhadətinle əbədiyyətə qovuşdu.

...İndi Azərbaycanın ərazi bütövünlük uğrunda son nəfesinə qədər eyni cəbhədə ciyin-ciyin vuruşduğun və 8 noyabr günü şəhid olan Orxan adlı hərbçi ilə məzarınız qoşadır. Ən qəribəsi də orur ki, onun da atasının adı Elxandır. Tabutlarının büküldüyü üçrəngli Azərbaycan bayrağı hər ikinizin doğuldugu evin ən əziz guşəsində saxlanılır. Vaxtılı əlindən tutub məktəbə apardığın Mədine bacın səndən yadigar qalan əşyaların arasında onun üçün çəkdiyin rəngli rəsmi rəsmləri göz bebəyi kimi qoruyur...

Vətən müharibəsində göstərdiyin şücaətə görə ölümündən sonra Prezident İlham Əliyevin serəncamı ilə "Vətən uğrunda", "Cəbrayılin azad olmasına görə" və "Qubadlınin azad olmasına görə" medalları ilə təltif olunmusan. Haqqında qismətajlı film çekilib. Vətən torpağını vətənəşdirən, zəfer yolunun dönməz yolcusu olan sənin kimi oğullar ölmürələr. Ölümüslük milletin ürəyində sevgi çələngi qoyub, axırət evinə getməkdir.

...Hər dəfə Lənkərana yolumuz düşəndə məzarını ziyaret edəcəyik, Orxan! Sevimli Şöyüb dayının əzizigirami, nur üzlü nəvəsi, illər ötəcək, sən həmişə ömrünün gənclik çağında qalacaqsan! Lənkəran Dövlət Universitetinin yaxınlığında, el arasında "dörd yolayıcı" deyilən məkanda əbədi uyumağın Haqq'a qovuşmağın və mənəvi kamillik yolunun dörd mərhələsini yada salıր: şəriət, təriqət, merifet və həqiqət... Böyük Nəsimi də bu dörd məqəmi belə izah edirdi:

*"Can ilə tən oldu həqiqət,
Birləşdi şəriətü-təriqət."*

Orxan, sən də xalqın kimliyini, mənliyini Vətən sevgisi ilə ucalığa aparan həqiqət mərhələsinin məqəməndəsan! Başdaşından boyolandığın 4 yoldan biri vüqar və qəhrəmanlıq remzi olan dağlara, biri mavi gözlü Xəzərə, biri paytaxt Bakıya, o biri isə İslam dünyasının müqəddəs ziyanətgahlarına - Kərbelaya, Mekkeye, Medinəyə aparır. Süflərə görə, insan həyatı boyu itirilmiş bir cənnətin həsrəti ilə yaşayır və ruhu daim ilkinliyə qovuşmağa can atır. Bəşər oğlunun öz varlığında isə ilahi bir başlanğıc var. Sənin də o ilahi başlanğıcına gedən yolun və ad günün mübarək, behiştin zəvvarı - cənnətməkan şəhidim Orxan Dadaşlı!

Müqəddəs ruhuna böyük ehtiramla,

Nurəddin Muğanlı,
"İki sahil"



yerə-göyə siğmazdı. Həmişə mənim ona, nənə Fatma xanıma böyük hörmətim olub. Orxan, sən ele qəlibi- geniş, qonaqpərvər insanların nevəsi idin. Uşaq çağlarında əmələrin Fərhad və Fikrətə yoldaşlıq ələmişik, o biri əmələrin Fəttahı, Elşadı, Eldənizi, Maili və atan Elxani da yaxşı xatırlayıram...

2001-ci il noyabrın 8-də bəban dünyasını dəyişəndə sənin hələ 5 yaşın tamam olmamışdı. Öz uşaq dünyanı yaşayırından, bəzən oyuncaq avtomatını əline götürüb məhəlləinizdəki həmyaşımlarınla "dava-dava" oynayırınd... Demə, 19 ildən sonra sən əlinə gerçək avtomat silah alıb erməni faşistləri ilə vuruşacaqdın. Ve elə Şöyüb dayının haqqın dərəgahına qovuşduğu gün - 8 noyabrda Şuşanın işğaldən azad olunduğu tarixi gün...

...Bilmirəm, bəlkə zəfər müjdəli o gün bir anlıq xəyalən sən 40 gün əvvələ döndün. Onda Bakıda -Pirallahıda yaşayan Mayise bibingilde idin. Atan Elxan Lənkərəndən zəng edib Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkərən Şəhər Şöbəsindən sənə çağrış vəraqəsinin gəldiyini bildirdi. Sən Vətən çağırırdı, vaxt itirmədən Lənkərən, ordan da döyüşlərin ən qaynar nöqtələrində yollandın... Ağlın kəsəndən, dilin söz tutandan evdə, məktəbdə, televiziya verilişlərindən, hərbçi əmin Fəttahdan erməni vəhşilikləri barədə çox eşitmışdır.

6 il qabaq dağlar diyari Gədəbəyde hərbçi xidmət edərkən silahla davranmağı da çox gözəl mənimsemişdim. Qısa təlim keçəndən sonra döyüşlərdə serrast ateşlə düşmənin canlı qüvvəsini bir-bir mehv edirdin. Əsgər yoldaşların sənə "məşədi" deyə xıtab edirdilər. Məşəd ziyarətində olmuşdun, qəlbində Allaha və peygəmbərin əhli-beytine hədsiz sevgi vardi. Hər dəfə düşmən üzərinə hücumdan önce əsgər yoldaşlarına, ordumuza xeyir-dualar eləyərdin: "Allahın nəzəri üstünüzdən es-

qəfildən sənin də halin pisləşdi, huşunu itirdin. Bir de Hacıqabulda - hospitalda ayıldın, yaralanmanın səni ruhdan salmadı. Atan, qardaşın Elburus ziyarətine gəldi. 9 günlük müalicədən sonra silahdaşlarının yanına tələsdin, yene döyüşlərə qatıldın: "Ağrı-acıma əsl mələhəm Şuşanın işğaldan azadlığı olacaq!" - dedin. Uzaqdan Şuşanın dağlarına baxanda müzəffər ordumuzun bütün əsgər və zabitləri kimi sənin də ürəyin dağda döndürdü. Bir anlığa Şuşanın tebəti ilə doğma Lənkərən arasında oxşarlığın olduğunu düşünündün... Yamyəşil meşələr, baş-başa vermiş dağlar... Uşaq vaxtı kəndinin qədim məscidi yanında gördüğün əzəmətli, uca nil ağaclarını xatırladın. Böyüklerden eşitmışdım ki, o ağacların 800 ildən çox yaşı var.

İndi qarşıda Şuşanın məşhur Yuxarı Gövhər ağa məscidinin hündür minarələri görünürdü. Vətən Müharibəsinin başladığı gündən çox qan-qada görmüşdün, niyyət tutmuşdun ki, mühərbiyən saq-salamat qayıtsan Mekke ziyarətinə gedəcəksən...

Qubadlıdakı videogörüntülerde geniş və barlı-bəhərli nar bağından Lənkərən salam yollamışdır. Növbə Şuşaya çatmışdı. Şuşa qalasından qədim Lənkərən qalasına salam yollayacaqdın. Azərbaycan tarixinə Zəfer günü kimi yazılın o 8 noyabr günü ağır döyüşlər zamanı kimse səni köməyə çağırırdı. Yaxınlaşdırığın yaralı əsgəri görəndə əvvəlcə onu Lənkərən şəhərindəki 8 sayılı tam orta məktəbin məzunlarından kimse bənzətdin. Axi sən də həmin məktəbin məzunu idin. Amma sən o yaralı əsgərin kim, haralı olduğunu, səni hardan tanındığını öyrənə bilmədin. O, tarixin qəhrəmanlıq səhifələrini öz qanları ilə yazan şəhidlərin cərəgəsinə qoşulmuşdu. Sən onun nəşini döyüş meydənından çıxarıb geri döndün... Amma bilmirdin ki, bir saatdan sonra özün də Şuşadan qaçan mənfur düşmənin güləsine gülüş geləcəksən...